



















İşarə	Pozuntu növü	İXM-in maddəsi	Cərimə
	Nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmə	155.6	50 azn
	Təhlükəsizlik kəmərinə bağlamadan nəqliyyat vasitəsinə idarə etmə	151-2.3	40 azn
	Yol ayrıcını keçmə qaydalarının pozulması	151.2	60 azn + 3 bal
	Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verildikən hərəkətin davam etdirilməsi	151.2	60 azn + 3 bal
	Müəyyən edilmiş sürət həddini aşma: - 10-20 km/s - 20-40 km/s - 40-60 km/s - > 60 km/s	151-1.1 151-1.2 151-1.3 151-1.4	10 azn 50 azn + 2 bal 150 azn + 3 bal 250 azn + 4 bal
	Dayanma və ya durma qaydalarını pozma	158-1.1	20 azn
	Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya onlara 15 metrədən az yaxınlıqda dayanma	158-1.2	40 azn
	Piyada keçidində piyadaya yol verilməməsi	151-3	50 azn
	Qadağan olunan yerdə ötmə: - əks istiqamətli hərəkət zolağına çıxmadan - əks istiqamətli hərəkət zolağına çıxmaqla	151.1 151.2	40 azn 60 azn + 3 bal
	Bütöv xətt nişanlanmanın pozulması: - eyni istiqamətli hərəkət zolağına çıxmaqla - qismən əks istiqamətli hərəkət zolağına çıxmaqla - tamamilə əks istiqamətli hərəkət zolağına çıxmaqla	151.1 151.2 151.3-1	40 azn 60 azn + 3 bal 100 azn + 4 bal
	- Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması - Qəza şəraitinin yaradılması	151.3	80 azn + 4 bal
	İdarə etmə: - hüquqsuz - vəsiqəsiz	152.2 -	100 azn Cərimə yoxdur, lakin 3 saat ərzində vəsiqəni təqdim etmək lazımdır
	Sərxoş vəziyyətdə idarə etmə	152-1.1	300 azn + 5 bal və ya 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması
	dövlət qeydiyyat nişanı: - öz yerində olmaması (və ya çirkli) - olmaması	155.1 155.3	40 azn 60 azn + 4 bal
	Sərnişin daşıma qaydalarının pozulması	151.2	60 azn + 3 bal
	Yük daşıma qaydalarının pozulması	151.1	40 azn
	İcbarı sığortanın olmaması	253-1.3	50 azn
	İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması	151-2.2	30 azn